

Azərbaycan Respublikası təhsil nazirinin
“03” may 2021-ci il tarixli “F-203” nömrəli
əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar

Tədbirlər Planı

No	Tədbirin adı	İcraçı qurumlar	İcraçı struktur bölmələr və müəssisələr	İcra müddəti
1.	Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı təntənəli mərasimin keçirilməsi (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	Təhsil Nazirliyi, ADPU	Aparat, Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADPU	sentyabr-dekabr 2021-ci il
2.	Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin beynəlxalq təşkilatlarla birgə qeyd edilməsi (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə, ADPU	Beynəlxalq əməkdaşlıq şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADPU	may-iyun 2021-ci il
3.	Universitetin və filialların qabaqcıl professor-müəllim heyəti və digər əməkdaşlarının dövlət səviyyəsində təltif edilməsi ilə bağlı təkliflərin verilməsi	Təhsil Nazirliyi, ADPU	Aparat, Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADPU	avqust-sentyabr 2021-ci il
4.	Azərbaycanın bir sıra rayon və şəhərlərində universitetin 100 illiyi ilə bağlı məzunların və təhsil ictimaiyyətinin iştirakı ilə görüşlərin keçirilməsi (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	ADPU yerli icra hakimiyyəti orqanları ilə birlikdə	ADPU	il ərzində
5.	Universitetin yerli və əcnəbi məzunlarının Forumunun keçirilməsi (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	Təhsil Nazirliyi, ADPU	Elm, ali və orta ixtisas təhsili şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, ADPU	aprel-may 2021-ci il
6.	Ali təhsil müəssisələrində universitetin 100 illiyi münasibəti ilə tədbirlərin, elmi-praktik konfransların	Təhsil Nazirliyi, ali təhsil müəssisələri	Elm, ali və orta ixtisas təhsili şöbəsi,	il ərzində

	keçirilməsi (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)		ali təhsil müəssisələri	
7.	Yübiylə bağlı universitetlərarası intellektual yarışların keçirilməsi (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	Təhsil Nazirliyi, ADPU	Elm, ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	il ərzində
8.	Təhsil muzeyində Azərbaycan Dövlət Pedaqoji Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşenin yaradılması	Təhsil Nazirliyi, ADPU	Elm, ali və orta ixtisas təhsili şöbəsi, Təhsil Muzeyi, ADPU	sentyabr-dekabr 2021-ci il
9.	"ADPU-nun rektorları", "ADPU-nun yubileyləri", "ADPU-nun professorları", "ADPU-nun 100 məşhur məzunu" kitablarının hazırlanması və nəşr olunması	ADPU	ADPU	il ərzində
10.	ADPU-nun tarixini əks etdirən kitabın hazırlanması və nəşr olunması	ADPU	ADPU	il ərzində
11.	ADPU-nun fakültələrinin tarixini əks etdirən kitabın hazırlanması və nəşr olunması	ADPU	ADPU	il ərzində
12.	"ADPU tarixi fotolarda" adlı foto-albomun hazırlanması və nəşr olunması	ADPU	ADPU	il ərzində
13.	ADPU haqqında sənədli filmin çəkilməsi	ADPU müvafiq televiziya kanalları ilə birlikdə	ADPU	il ərzində
14.	"Pedaqoji kadr hazırlığı: müasir yanaşmalar və trendlər" mövzusunda beynəlxalq elmi konfransın təşkili (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	Təhsil Nazirliyi, ADPU Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə	Elm, ali və orta ixtisas təhsili şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, ADPU	may-iyun 2021-ci il
15.	"Yeni texnologiyalar və tədris prosesinin idarə edilməsi" beynəlxalq elmi konfransın təşkili (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	ADPU Moskva Dövlət Pedaqoji Universiteti və Ukrayna Təhsil Menecerləri Universiteti ilə birlikdə	Elm, ali və orta ixtisas təhsili şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, ADPU	aprel-may 2021-ci il
16.	ADPU-nun 100 illik yubileyi ilə əlaqədar "Xatirə Yubiley" medalının, poçt markasının, pul sikkələrinin, döş nişanlarının buraxılması ilə bağlı təkliflərin verilməsi	Təhsil Nazirliyi, ADPU Mərkəzi Bank və	Elm, ali və orta ixtisas təhsili şöbəsi, Hüquq şöbəsi, ADPU	2021-ci il

		Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə		
17.	ADPU-nun 100 illik yubileyi ilə əlaqədar müxtəlif formalı yubiley simvolla suvenirlərin, tanıtım xarakterli çap məhsullarının hazırlanması	ADPU	ADPU	2021-ci il
18.	Yubiley tədbirlərinin dövrü mətbuatda, televiziya və radioda müntəzəm işıqlandırılması	ADPU, kütləvi informasiya vasitələri	İctimaiyyətlə əlaqələr sektoru, ADPU, "Azərbaycan müəllimi" qəzeti, "Azərbaycan məktəbi" jurnalı	mütəmadi
18.1.	"Azərbaycan Dövlət Pedaqoji Universiteti-100" rubrikası altında məqalələrin dərc olunması və "Təhsil" televiziya kanalının "Təməl" verilişində universitetin tarixi və məzunları haqqında verilişlərin təşkili	Təhsil Nazirliyi, ADPU, kütləvi informasiya vasitələri	İctimaiyyətlə əlaqələr sektoru, ADPU, "Azərbaycan müəllimi" qəzeti, "Azərbaycan məktəbi" jurnalı	mütəmadi
19.	ADPU-nun 100 illik yubileyi ilə əlaqədar fakültələrdə müasir tipli tədris laboratoriyalarının qurulması məqsədilə işlərin görülməsi	ADPU	ADPU	2021-ci il
20.	Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan Dövlət Pedaqoji Universiteti-100" adlı media müsabiqəsinin təşkili	ADPU Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə	ADPU	yanvar-iyun 2021-ci il
21.	Ümumi təhsil müəssisələrində "Azərbaycan Dövlət Pedaqoji Universiteti-100" mövzusunda simpozium, konfrans, seminar, "dəyirmi masa" və sərgilərin təşkili (Format pandemiya şəraitindən asılı olaraq müəyyənləşdirilir)	ADPU-nun filialları	Ümumi təhsilin təşkili və idarə olunması şöbəsi, yerli təhsili idarəetmə orqanları	il ərzində